



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 79 (8102) ŞƏNBƏ, 13 aprel 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Xalq etimadı

Prezident İlham Əliyev hər zaman ölkə vətəndaşlarının əmin-amanlığını və rifahını təmin edən zəruri tədbirlər görür

Azərbaycan islahatların önündə gedən dövlət kimi eksər aparıcı reyting agentliklərinin hesabata və keçirilən rəy sorğularında daim diqqət çəkmişdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanı aparılan islahatları yüksək qiymət vermişlər. Davos Forumunun "İnküviziv inkişaf indeksi" illik hesabata (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yeri yüksəlmişdir. Belə faktlar kifayət qədər çoxdur.

Bu dəfə isə növbəti reyting agentliklərdən biri, Fransanın "Opinion Way" şirkəti cari ilin mart ayında Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün bölgələrində aparıldığı rəy sorğusunda ölkəmizin qazandığı uğurları təsdiq etmişdir. Bu şirkətin rəhbəri Bruno Janbar bir neçə gün əvvəl Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilən konfransda sorğunun nəticələrini elan edərək respondentlərin 80,1 faizinin ölkədəki ictimai-siyasi sabitliyin qorunmasında, sosial-iqtisadi islahatların davamlı icrasında İlham Əliyevin Prezident kimi müstəsna rolunu təsdiqlədiyini bəyan etmişdir.

Müasir dünyada arzulonmaz gərginliklər yaşansa da, bir sıra ölkələrdə ictimai-siyasi sabitlik bir anlayış kimi qeyb olsa da, münafiqlər dərinləşsə də, rəy sorğularından bildiriblər ki, Azərbaycanda son bir ildə ictimai-siyasi sabitlik hökm sürür, dinamik sosial-iqtisadi inkişaf uğurla davam edir. Ölkə vətəndaşlarının əmin-amanlığını və rifahını təmin edən bütün zəruri addımlar vaxtında atılmışdır.

Sorğu son bir ilin nəticələrinə köklənsə də, biz yaxşı bilir ki, ölkəmizdəki ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin ömrü ehtiyatları bərpə edilmişdir. Sorğu son bir ilin nəticələrinə köklənsə də, biz yaxşı bilir ki, ölkəmizdəki ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin ömrü ehtiyatları bərpə edilmişdir. Sorğu son bir ilin nəticələrinə köklənsə də, biz yaxşı bilir ki, ölkəmizdəki ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin ömrü ehtiyatları bərpə edilmişdir.

verdi ki, son 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onillikləri boyu keçirdiyi inkişaf mərhələsinə adlandı, inamlı iqtisadi islahatların bütün istiqamətlərdə təbiiqinə nail oldu. Ölkə iqtisadiyyatı 3,2, qeyri-neft sektoru 2,8, sənaye istehsalı 2,6, kənd təsərrüfatı 1,7, qeyri-neft ixracı isə 4,1 dəfə artı, valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdı.

Bruno Janbar konfransda onu vurğuladı ki, "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib: "Bu sualı rəy sorğularının yalnız 6,8 faizi "mənfii", 8,1 faizi "bilmirəm" kimi cavablandırıb. Prezidentin son bir ildə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, xanım Valentina Matviyenko-nu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam.

Siz Azərbaycana belə genişləndirilmiş nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim.

Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz.

Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Öminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.

Əlaqələr çoxplandır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurlu həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol



xəritəsi mövcuddur. Təsəffü deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir.

Dövlət başçısı "Şimal-Cənub dəhlizi" ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını dedi. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğuladı. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyini əminliyini bildirdi.

Ardı 2-ci səh.

V.İ.Matviyenko-nun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanov-

na Matviyenko "Dostluq" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2019-cu il

Diplomatın söhbəti



Azərbaycan dünyaya xoş sürprizdir

İki həftəyə Azərbaycan dilində danışımağa başlayan Meksikanın səfəri Xuan Rodriqo Labardini Flores diplomat ömrünün səfərlərindən və cəfalarından danışır

Bura gələndə Azərbaycan dilini öyrənməyə başladım. Gelişimdən iki həftə sonra Prezident İlham Əliyevə etimadnaməni Azərbaycan dilində təqdim etdim. Niyə? Düşünürəm ki, başqa bir xalqı tanımaq üçün ilk əvvəl onun dilində danışımağa başlamalısan. Onun daxil dünyasını, mədəniyyətini tanımaq üçün əsas alət dildir. Dili öyrəndikdən sonra muğamın möhtəşəmliyinə heyran oldum.

Azərbaycan dilində "heyat yoldaşı" sözü var. Çox böyük, dərin mənə kəsb edir. Bütün heyata yoldaşlıq edir o adam. Bu ifadənin mahiyyəti mənim üçün çox dəyərlidir. Heyat yoldaşı odur ki, bir-birinin üzünə həmişə gülüməyə bilərsən, amma həmişə hər şeyini onunla bölüşərsən.

Bax: səh. 6



Dünya yenə Bakıya toplaşır

Azərbaycan planetin bir nömrəli avtomobil yarışını 4-cü dəfə qəbul etməyə hazırdır

Aprelin 26-28-də Bakı daha bir möhtəşəm yarışa - "Formula-1" Azərbaycan Qran-prisina evsahibliyi etməyə hazırdır. Bir sözlə, Odlar yurdunda növbəti dəfə sürət festivalı başlayır. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 200-dən çox ölkədə canlı yayımlanacaq. Bundan əvvəlki 3 yarış yüksək səviyyədə qəbul edilən Azərbaycan dünyadakı "Formula-1" həvəskarlarını pilotların möhtəşəm və əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün yenidən Bakıya toplayır.

"Formula-1" Bakısız təsəvvür edilmişdir

Artıq dünyada "Formula-1" həvəskarları bu yarışa Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa edilmiş Bakı Şəhər Halqası (BŞH) isə bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrədən bir qədər artıq

dır. Bu, uzunluğuna görə dünyada ikincidir. Ünikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası ətrafındakı tribunaların sayının 9 olması nəzərdə tutulub. Bunlar "Abşeron", "Azneft", "Muğam", "Sahil", "Çarışqan", "Qız qalası", "Bulvar", "Xəzər" və "Filarmoniya" tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.

Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin Çarışqan ətrafında olan bölmələrinde yerləşir. Ən ensiz hissəsi isə 7,6 metrdir (Qoşa qala divarlarının yanı). Start xətti Azadlıq meydanında, finiş xətti isə Abşeron tribunasının qarşısında təyin olunan trekböyü döngələrin sayı 20-dir.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer bildirdi ki, əvvəlki illərlə müqayisədə paddok ərazisi və trekdə heç bir dəyişiklik olmayacaq. Komandalara aprelin 15-20-də Bakıya gələcəklər.

Həmin vaxta qədər bütün işlər böyük ölçüdə yekunlaşdırılacaq.

Gərgin və maraqlı rəqabət gözlənilir

2018-ci il mövsümündə "Formula-1" avtomobil yarışlarının Azərbaycan mərhələsinə izləyənlərin sayında 31,6 faiz artım müşahidə olunmuşdu. "Formula-1" üzrə Azərbaycan Qran-prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarış seçilib.

Şübhəsiz ki, Azərbaycan Qran-prisi ötən mövsümlərdə olduğu kimi, 2019-cu ildə də "Formula-1" mövsümünün maraqlı tə-



birələrindən olacaq. Trekin yarışa hazırlığı yüksək səviyyədədir. Bakı Şəhər Halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən illərə nisbətən daha

hazırlıqlıdır. Mütəxəssislər hesab edirlər ki, ildən-ildə yüksək təşkilatçılıq təcrübəsi olan möhtəşəm bir komanda təşkil olunur.

Ardı 8-ci səh.

Valentina MATVIYENKO:**“Əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi”**

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ölkəmizdəki dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəldiyini bildirdi

Əvvəli 1-ci səh.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri **Valentina MATVIYENKO** dedi:

- Çox sağ olun, çox hörmətli cənab Prezident.

İlk növbədə, bizim nümayəndə heyətini qəbul etdiyinizə, parlamentlərarası əməkdaşlığa göstərdiyiniz diqqət və dəstəyə görə səmimi-qəlbədən Sizə təşəkkür etmək istəyirəm. Biz sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram.

Prezident İlham ƏLİYEV: Mənim də ən xoş arzularımı və böyük salamlarımı Vladimir Vladimiroviçə çatdırın.

Xanım Valentina MATVIYENKO:

- Sağ olun. Mən salamlarınızı mütləq çatdıracağam. Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişikliklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlirəm. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərdə inamla qələbə qazandıq. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasəti kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamla idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəf-



daşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub. Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur. Bilirik ki, Sizin ölkəni əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur.

Turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına toxunan **Valentina MATVIYENKO** dedi:

- Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm İldən-İlə artacaq.

Valentina Matviyenko Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirdi:

- Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanması yardımçıdır. Uğurla inkişaf etdiyini bildirdi, tələbə mübadiləsi proqramının reallaşdırıldığını vurğuladı, ölkəmizdə Rusiya Mədə-

niyyəti Günlərinin keçirilməsinin önəminə toxundu. Qonaq ölkələrimiz arasında humanitar əlaqə-



lərin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi

Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək dedi:

- Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehri-

ban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk.

Valentina Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxundu.

Parlamentlərarası münasibətlərdən danışıq qonaq və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın "Dostluq" ordenini təqdim etdi.

Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə bu ordenlə təltif olub.

Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyündən və bu ordeni Prezident İlham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Valentina Matviyenko qeyd etdi ki, özü və Rusiya parlamentarları bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini asırmayacaqlar.

Dövlət başçısı Valentina Matviyenkunun Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi, ona gələcək fəaliyyətində yeniyeni uğurlar arzuladı. Sonda xatirə şəklində təqdim edildi.

“Prezident İlham Əliyevlə görüş mənim üçün böyük şərəf idi”

Valentina Matviyenko Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi apardı



Aprelin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkou Azərbaycanla səmimi-qəlbədən salamlayaraq, onun ölkəmizdə hər zaman arzu edilən qonaq olduğunu dedi. Mehriban Əliyeva rusiyalı qonağı yubile-



yi və təltif edildiyi mükafatlar münasibətlə təbrik etdi, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzuladı. Birinci vitse-prezidenti Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkou, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söylədi. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirdi. Rusiya Fede-

dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu dedi.

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söylədi. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirdi. Rusiya Fede-

rasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirdi. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Rusiya Federasiya Şurasının sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əkilil qoyub.

AZƏRTAC xəbər verir ki, Valentina Matviyenko görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

**Şəhidlərin xatirəsinə ehtiram**

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Valentina Matviyenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətənlərlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əkilil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Valentina MATVIYENKO: “Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir”

Keçən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu, ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Həmin səfər zamanı imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər olan dövrdə qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün perspektiv imkanlar yaradıb. Bir məqamı qeyd etmək çox vacibdir ki, Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmətə, dostluğa əsaslanır və qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə çatmış digər dövlətlər üçün qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 12-də Azərbaycana rəsmi səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.

Valentina Matviyenko ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafından söhbət açaraq qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə əlaqələrin inkişafına çox böyük töhfə verir.

Federasiya Şurasının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə çox dinamik inkişaf edir. O deyib: “Biz ticari-iqtisadi, energetika və humanitar sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu, mütemadi əlaqə saxlayan liderlərimizin böyük xidmətidir. Dövlətlərimizin qarşılıqlı əlaqələri üçün xüsusilə əlverişli şərait yaradıblar”.

Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan xanım Valentina Matviyenko deyib ki, Rusiya bu münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır. Bu münaqişənin həlli böyük diplomatik və siyasi uğur olardı.



Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Sosial Tədqiqatlar Mərkəzində (bundan sonra - Mərkəz) təsisçinin səlahiyyətlərini həyata keçirməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Mərkəzin nizamnaməsinin təsdiqi;

2.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.3. icra orqanlarının yaradılması, onların səlahiyyətlərini müəyyənəndirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.4. Mərkəzin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

2.2.3. xalis aktivlərinin dəyərini iyirmi beş faizdən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyərli aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.3. Mərkəzə:

2.3.1. inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;

2.3.2. strukturu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla iki ay müddətində təsdiq etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görsün;

3.5. bu fərmanın 3.4-cü bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Mərkəzə:

4.1. dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

4.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il

Sərəncama edilmis əlavə ilə
www.azerbaijan-news.az saytda tanış ola bilərsiniz.

Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 22 fevral tarixli 537 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. "7. Strateji hədəflər" hissəsi üzrə:

1.1. 7.2.2-ci yarımbəndin "Tədbir 2.2.1: intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasını təşviq" abzasında "Aqrolizinq" ASC sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi" sözləri ilə əvəz edilsin;

1.2. 7.4.2-ci yarımbəndin "Tədbir 4.2.3: Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi" abzasının birinci cümləsində "Aqrolizinq" ASC xətti ilə lizinqə" sözləri "Lizinqə" sözü ilə əvəz edilsin;

1.3. 7.4.3-cü yarımbəndin "Tədbir 4.3.3: Aqrarservis xidmətləri bazarının inkişaf etdirilməsi" abzasının ikinci cümləsindən "Aqrolizinq" ASC-nin, eləcə də" sözləri çıxarılsın.

2. "10. Tədbirlər planı" hissəsi üzrə:

2.1. 4.2.3-cü yarımbəndin "Digər icraçıları/Tövsiyə" sütunundan "Aqrolizinq" ASC" sözləri çıxarılsın, "Əsas icraçı" sütununa "Kənd Təsərrüfatı Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC" sözləri əlavə edilsin;

2.2. 4.3.1 - 4.3.3-cü yarımbəndlərin "Digər icraçıları/Tövsiyə" sütunundan "Kənd Təsərrüfatı Nazirliyi," sözləri çıxarılsın və həmin yarımbəndlərin "Əsas icraçı" sütununda "Aqrolizinq" ASC sözləri "Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1172; 2014, № 5, maddə 477, № 9, maddə

1027; 2015, № 7, maddə 841; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın 2.4.14-cü yarımbəndinin "İcraçıları" sütunundan ", "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti" sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında" 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanın icrası ilə bağlı **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 11.33-1-ci bənd əlavə edilsin:

"11.33-1. tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçıları və satıcıları mərkəzləşdirilmiş qaydada satın alınması və ixracını, habelə tədarük edilərək satılan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də

qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;"

2. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664, № 9, maddə 1486; 2018, № 11, maddə 2237) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissədə "Ərzaq məhsullarının tədarükü və təchizatı" sözləri "Aqrar tədarük və təchizat" sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənd ləğv edilsin;

2.3. həmin fərmanla təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası" üzrə:

2.3.1. 3.3-cü bənddə "Ərzaq məhsullarının tədarükü və təchizatı" sözləri "Aqrar tədarük və təchizat" sözləri ilə əvəz edilsin;

2.3.2. 3.6.1-ci yarımbənddə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin elektron portalında" sözləri "elektron portalda" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 27-ci hissə ləğv edilsin;

3.2. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" hissəsinin "Göstərdiyi xidmətlər" sütununa aşağıdakı məzmununda 3-cü bənd əlavə edilsin:

"3. "Aqrar tədarük və təchizat" ASC-nin göstərdiyi xidmətlər".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Milli Gimnastika Arenası ilə tanış olub



Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Milli Gimnastika Arenası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasının direktoru Maqşud Fərzulayev və bəddi gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva arenada yaradılan şərait barədə Valentina Matviyenkoya ətraflı məlumat veriblər.

Bildirilib ki, 9600 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Dünyada analoqu olmayan, xüsusi texnologiya əsasında hazırlanan arenada gündə-

lik əsasda gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Burada meşqlər zalı əsas yarış və kəməçki meşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturmaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Arenada meşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməxana mövcuddur. Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreografiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda hotel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, milli idman kadrlarının hazırlanması, yığma komandalarının formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər

idman yarışlarına yüksək səviyyədə evsahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının gimnastika yarışları, öten il cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Valentina Matviyenko bəddi gimnastların nümunəvi çıxışlarına baxıb.

Gimnastika söhbət edən qonaq Milli Gimnastika Arenasında yaradılan şəraiti yüksək qiymətləndirib, atletlərə uğurlar arzulayıb.

Sonda xatirə şəklİ çəkdirilib.

Rusiya nümayəndə heyəti "ASAN xidmət" in fəaliyyətini yüksək qiymətləndirib



Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko-nun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 5 saylı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, bu mərkəzlərin məqsədləri, onların fəaliyyət istiqamətləri və orada göstərilən xidmət növləri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, "ASAN xidmət" yaradılandan sonra şəffaflığın artırılması və müasir innovasiyaların tətbiq edilməsi məqsədilə səmərəli dövlət idarəçiliyinin təmin olunmasında ciddi uğurlar qazanılıb.

Vurğulanıb ki, Azərbaycanın brend məhsulu olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin əsas məqsədi dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətləri asanlaşdırmaq, korruptsiya hallarını aradan qaldırmaq, müasir texnologiyaları tətbiq etmək, dövlət qulluqçuları ilə vətəndaşlar arasında münasibətlərdə yeni təfəkkür tərzini formalaşdırmaqdır.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin əsas

prinsipləri operativlik, şəffaflıq, nəzakət, məsuliyyət, etik davranış qaydalarına riayət olunmasına nəzərən və maksimum rahatlığın təmin edilməsidir. Burada vətəndaşların elektron xidmətlərin bütün növlərindən istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. "ASAN xidmət"lərdə vətəndaşlara müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməklə xidmətlər göstərilir. Burada xidmət göstərilməsini gözəyən vətəndaşların vaxtını səmərəli keçirmələri üçün yardımçı funksional xidmətlər nəzərdə tutulub.

Valentina Matviyenko mərkəzdə tətbiq edilən innovativ avadanlıqla da tanış olub.

Vurğulanıb ki, "ASAN xidmət" 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına layiq görülmü.

Rusiya nümayəndə heyəti "ASAN xidmət" in fəaliyyətini yüksək qiymətləndirib.



“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub



Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın “Senate Publishing” nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir. Qeyd edilib ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını keçən əsrin 90-cı illərinin əvvəllərindən götürür. Qısa müddətdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. 1993-cü ildən başlayaraq münasibətlərimizin yüksəlmə xəttində inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlıqda müsbət cəhətlərlə öz əksini tapıb. R.Hüseynzadə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.



daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Hüseynzadə münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq müsbət cəhətlərlə öz əksini tapıb. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır. Azərbaycanın Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşdır. Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya səmərəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir. Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bu kitab Böyük Britaniya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına imkan verəcək.

Sonra BP şirkətinin baş icraçı direktoru Bob Daxlinin tədbir iştirakçılarında təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasında əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışdı. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin tarixi daha qədimlərdə, təxminən XVI-XVII əsrlərdə gedib çıxır. Müstəqillik dövründə Azərbaycan-Britaniya əlaqələri daha da genişləndi. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezidentin köməkçisi vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropanın başqa ölkələri üçün nümunədir.

Əli Həsənov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsi birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə qəbul edilib. Həmin vaxt Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirərkən görürük ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın


işğal edilmiş torpaqlarından qeydsiz çıxarılmasını tələb edir. “Düşünürük ki, Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rol bundan sonra da davam etdirəcək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünlümüzün öz doğma yurdlarına qayıtmalarına dəstək göstərəcək”, - deyərək Əli Həsənov bildirdi.

BP-nin Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkət olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, bu şirkət Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayır.

“Senate Publishing” nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasında münasibətlərdən söhbət açdı. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır. Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələr, sabit, etibarlı münasibətlər və investisiyalara əsaslanır. Ölkələrimiz arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Əminlik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif - akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib.



Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir.

XVII-XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribat-lara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır.

Kitab - tarixçilər, politoloqlar və şərqşünaslar, eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

Azərbaycan və Çin üçün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir

“Azərbaycan və Çin üçün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir”.



AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nazir müavini statusunda olan xarici əlaqələr şöbəsinin müdiri müavini Quo Yecou, Çin xarici işlər nazirinin müavini Can Han-yu, Çin Xalq Xarici Əlaqələr İnstitutunun vitse-prezidenti Lian Cienqun ilə görüşlərində səslənib.

Görüşlərdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev səfərin nəticələri barədə AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib:

daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, həmçinin “Bir kəmə, bir yol” strategiyasının tərkib hissəsi olan “İpək yolu iqtisadi” kəmərinin yaradılmasına birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bütün bunlar Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə inkişafına şərait yaradıb.

Hazırkı səfər çərçivəsində iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq Çindən olan tərəf-müqabilərimiz ilə keçirdiyimiz görüşlərdə münasibətlərimizin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı barədə geniş fikir mübadiləsi aparıldı. İki ölkənin yaxın dostluq və tərəfdaşlıq münasibətləri var. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycan Çinin dövlət başçısının müəllifi olduğu “Bir kəmə, bir yol” layihəsinin yaxından dəstəkləyir. Düşünürük ki, bu layihə çərçivəsində də əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu çərçivədə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Region ölkələri ilə əlaqələndirilmiş böyük nəqliyyat infrastrukturuna malik olan Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasına və inkişafı prosesində yaxından iştirak edir. Çin tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla bu dəhlizlərdən istifadə edərək bazarlara yeni çıxış əldə edilmişdir.

Azərbaycan və Çin arasında xarici siyasət məsələlərində ortaq fikirlər və baxışlar var. Hər iki ölkə beynəlxalq münasibətlərdə BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin hakim kəsilməsinin tərəfdarıdır. Hər iki ölkə üçün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi fundamental əhəmiyyət kəsb edir. Azərbaycan “Vahid Çin” siyasətini qəti şəkildə dəstəkləyir. Çini hamkarlarımız görüşlərdə bir daha vurğuladılar ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplərə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə tərəfdardır. Bu məsələ iki ölkənin dövlət başçısının 2015-ci ildə qəbul etdikləri Birgə Bəyannamədə də öz təsbitini tapıb.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərinin fərdi qaydada qəbul edib.

Vətəndaşların sosial təminat, ailəliyin qiymətləndirilməsi, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, bərpə müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə və s. kimi məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə ifadə olunan məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qaldırılan məsələlərin həlli üçün qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar, bir sıra şəxslərin müraciətləri əsasında onlara ərazidəki vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin mövcud potensialını müqayisədə özünüməşğulluq proqramına, ailəliyi olan şəxslərin bərpə müalicəsi xidmətlərinə cəlb edilməsi

üçün onların qeydiyyatına alınması tapşırılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyazan rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərini bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 51, digər məsələlərlə bağlı müraciət etmiş 52 vətəndaş nazir müavini və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olub.

Aprelin 12-də edliyyə naziri Fikrət Məmmədov Bərdə rayonunda Bərdə, Tərtər, Ağdam və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müsahibələrdə qaldırılan məsələlərin bir qismi ələ yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasında razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müsahibələrdə qaldırılan məsələlərin bir qismi ələ yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasında razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Şamaxıda operativ müşavirə keçirilib

Fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayilli rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar aprelin 12-də Şamaxıda operativ müşavirə keçirilib.

Şamaxıda operativ müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, müşavirədə fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidaliyev iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qazalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.

Müşavirədə FHN-in, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərənərgi”, “Azərişiq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin məsul şəxsləri də iştirak ediblər.

Fövqəladə hallar naziri K.Heydərov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib. Görülən iş bilavasitə dövlət başçısının nəzarətindədir.

Nazir təmir-tikinti işləri həyata keçirilən aidiyyəti qurumların üzünə düşən vəzifələrin vaxtında icrasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti baxımından əvvəl operativ şəkildə ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırdıqdan sonra dərhal qoşulmalıdır. K.Heydərov yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zərurliyini diqqətə çatdırıb.

Müşavirədə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Rəisi Cəbrayıl Xanlarov bildirdi ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb. Onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayilli rayonundadır. Şamaxıda 270, Ağsu

da 266, İsmayılıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə 648 qəzalı vəziyyətdə olan ev var. Bugünkü həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidaliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülmüş işlərdən danışdı.

Tədbirdə podratçı tikinti şirkətinin rəhbəri görülmüş işlər barədə məlumat verdi. Bildirib ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılıb.

Müşavirəyə yekun vuran nazir K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nin Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda, keyfiyyətlə aparılmalıdır.

Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edib. O, xatırladıb ki, Mehriban xanım Əliyevə zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərərək, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Eləcə də Ağsu, Şamaxı və İsmayılıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərində götürüb. Nazir əlavə edib ki, görülmüş işlər Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum məsuliyyətini daha da artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərərçəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.

Nazir sözlərini və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabrədək yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Mənzillərə dair çıxarışlar vətəndaşların yaşadığı ünvanlarda verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların təsəddüqləndirilməsi haqqında” fərmanının icrası ilə bağlı vətəndaşların yaşadığı ünvanlarda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilk sənədlər toplanır.

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyatına alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.

Vətəndaş məmnunluğunu daima ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 12-də Bakıda istismara icazə verilən bina sakinlərinə səyyar xidmət göstərir. “Əmlakın qeydiyyatı” al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 60-ə yaxın vətəndaşa birbaşa olaraq yaşadığı yerlərdə əmlaklarına



dair çıxarışlar təqdim olub. Qeyd edilməlidir ki, çıxarış verilməzdən əvvəl ilk sənədlər toplanıb. Bununla paralel olaraq mobil ofis vasitəsilə istismara icazə verilən daha 5 binada səyyar qaydada ilk sənədlərin toplanması işi aparılır. Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumatlandırma tədbiri də keçirilir. Belə binalarda izahedici elanlar yerləşdirilir, vətəndaşlarla məlumat xarakterli işlər aparılır.

Maarifləndirmə çərçivəsində vətəndaşlara bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edə biləcəklər. Həmin mülkiyyət sənədi “Elektron hükmət” portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına

Azərbaycanda kosmik elmin və sənayenin inkişafı uğurla davam edir

Aprelin 12-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) Dünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatlığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə agentliyin binasında ulu öndər Heydər Əliyevin büstü önünə əkil və ökl dəstələri qoyaraq ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbiri açan Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov vurğulayıb ki, aprelin 12-si bütün dünyada, eləcə də Azərbaycanda Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Ölkəmizdə də kosmik sahə ilə əlaqədar önəmli işlər görülür. Azərbaycan kosmik sahənin inkişafında akademik Tofiq İsmayilovun mühüm xidmətləri var.

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev nazirliyin rəhbərliyi adından Dünya Aviasiya və Kosmonavtika Günü münasibətilə kollektiv təbrik edib. Tofiq Rəfiyev deyib ki, kosmik sahədəki nailiyyətlər dünyada kosmik elmin və sənayesinin inkişafına böyük təkan verir. Bu sahədə yeni elm və istehsalat sahələri yaranıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzinin yaradılması ölkəmizdə yeni elm sahəsinin və milli kadrlar məktəbinin formalaşmasına imkan verib. Belə milli kadrlardan biri də “Kaspi” Elmi Mərkəzinin ilk

baş direktoru, bu qurumun inkişafında böyük əməyi olan Tofiq İsmayilov idi. Böyük alim və təşkilatçı olan T.İsmayilov SSRİ-nin aparıcı elmi mərkəzləri ilə qısa müddətdə sıx əlaqələr yaradıb, birgə elmi tədqiqat işləri aparıb. Onun rəhbərliyi dövründə təşkilat inkişaf edib və agentlik statusuna qədr yüksəlib.

Nazir müavini qeyd edib ki, son 15 ildə müstəqil respublikamızın kosmik sənayesi ulu öndər Heydər Əliyev ideyalarından layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və bu sahədə mühüm uğurlar əldə olunub. Dövlət başçısının 2009-cu il 17 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Programı”nda əsas vəzifələr dəqiq müəyyənləşdirildi. Respublikamızda digər qurumlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyin qarşısında konkret vəzifələr qoyulub və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib. Əminlik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərlə yanaşı, kosmik sənaye sahəsində də mühüm uğurlara imza atılacaq, Azərbaycanın adı qabaqcıl kosmik ölkələrin sırasında olacaq.

Sonra Tofiq İsmayilovun kabinet-muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

“Azərbaycan”



Xalq etimadı

Əvvəlki 1-ci səh.

İlham Əliyev seçkilərdə qalib gəldikdən sonra əlavə andiçmə mərasimində gələcək fəaliyyətini verdiyi vədlərin üzərində quracağı bəyan etdi, bütün sahələrdə islahatların davam etdiriləcəyini, dövlət siyasətinin mərkəzində Azərbaycan xalqının köklü maraqlarının, maddi, mənəvi və sosial rifahının təmin ediləcəyini təkrarladı. Sonrakı müxtəlif çıxışlarında da islahatların əsas strategiyasını ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldəcəyini vurğuladı, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü sosial-iqtisadi islahatlara sadiq qalacağını bir daha təsdiq etdi.

"Opinion Way" in sorğusunda respondentlərin 75,6 faizi Prezidentin seçiqəbəği vədlərini yerinə yetirdiyini təsdiqləyib. Prezident İlham Əliyev 2019-cu il yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı, idarəetmə sistemində çeviklik və effektivliyin təmin edilməsi məqsədilə struktur islahatlarına start verdi. Onu da qeyd etmək vacibdir ki, təbii edilən bütün islahatlar vahid çoxşaxəli konsepsiya əsasında aparılır, sürətli sosial-iqtisadi inkişaf, əhəlin rifahının yüksəlməsinə və ölkənin nüfuzunun beynəlxalq aləmdə islahatçı dövlət kimi tanınmasına yönəlmişdir.

Son bir ildə məhkəmə-hüquq sisteminin modernləşməsi prosesi aparılıb, apelyasiya və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti təkmilləşdirilmişdir. Prezident 2019-cu il aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərindən aparılması haqqında" fərman imzalayıb. Bu sənəddə ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının ef-

ektivliyinin yüksəldilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məhkəmə-hüquq sahəsində mühüm islahatlardan biri də mediaya institutunun yaradılması ilə bağlı martın 29-da müvafiq qanunun Prezident tərəfindən imzalanmasıdır. Cinayət tərtibatı şəxslərinin başlanılması artıq məhəmət onəsinə çevrilmiş, 2019-cu il 16 mart tarixində "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalanmışdır.

"Opinion Way" şirkəti sorğunun nəticələrinə görə Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirlərinin də cəmiyyət tərəfindən təqdir olunduğunu qeyd edir.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərməsi də "Opinion Way" şirkətinin diqqətindən kənarda qalmamışdır. Sorğuda Azərbaycan Prezidentinin bölgələrdə çoxsaylı səfərləri respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilmişdir.

Qeyd etmək vacibdir ki, iqtisadi sahədə ötən bir il ərzində ciddi nailiyyətlər qazanılmış, qeyri-neft sektoru davamlı sürətdə inkişaf etdirilmişdir. Gömrük və vergi sahəsində səffəfləşməyə bağlı görülən işlər yalnız 2019-cu ilin birinci ayında vergi orqanlarına planın əlavə 80 milyon manatdan çox, gömrük orqanlarına isə 20 milyon manatdan çox vəsait topla- mağa imkan vermişdir.

Bir sözlə, "Opinion Way" şirkətinin sorğusu Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş və mövcud vəziyyəti olduğu kimi dəyərləndir- di bilməmişdir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Son illərdə aparılan iqtisadi islahatlar, həyata keçirilən layihələr, səffəfləşmə siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə sərait yaradı və Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin sosial sferaya yönəldilməsinə to- min etdi. 2019-cu il başlayandan sosial sahədə atılan addımlar ilk növbədə əhəlin rifah halının yaxşılaşdırılma- sına xidmət etməkdədir.

Həyata keçirilən islahatların iqtisadiyyatı, əhəlin rifah halına hansı formada təsiri, problemlı kreditlərin həlli prosesi, əlavə dəyər vergisinin ləğvi, dolların məzənnə- sinin sabitliyi, banklarda kredit faizlərinin yüksəkliyi ilə bağlı söylənlər fikirlərlə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ko- mitəsinin üzvü Tahir Mirkişliyə müraciət etdik. Deputat qəzetimizə verdiyi müsahibədə həm bir çox məqamlara aydınlıq gətirdi, həm də bəzi təkliflərini səsləndirdi.



Dövlət artan gəlirlərini vətəndaşın sosial müdafiəsinin güclənməsinə yönəldir

- İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaşlar tərəfindən təqdir edilir. Sizce, sosial islahatlara zəmin yaradan səbəblər nədir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir. Ümumilikdə islahatlar prosesi ağırlı bir prosesdir. İslahatların uğurlu olması onun qətiyyətli və düşünülmüş aparılmasından və xalq tərəfindən dəstək-

tişdiyyatı sabitləşib və 2018-ci ildə ümumi daxili məhsul artım mərhələsinə keçib. 2019-cu ilin ilk 2 ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub, səffəfləşmə, büdcə gəlirləri, vergi sistemində yığıl- malar artıb. Bu yığılmalar imkan verdi ki, əvvəllər yaranan çətinliklərin nəticə- lərinin aradan qaldırılması ilə bağlı adımlar atılsın və ölkə Prezidenti də bun- la bağlı fərman imzaladı. Ümumilikdə bununla əlaqədar parla- mentdə də müzakirələr aparılıb, depu- tatlardan fərqlənən bu problem həllinə dövlətin müəyyən dərəcədə yardım göstərməsi ilə bağlı çağırışlar olub.

Effektiv islahatlar artıq uğurlu nəticələr verir

Tahir MIRKİŞLİ: "Azərbaycan vətəndaşlarının 90 faizinin İlham Əliyevin islahatlarını razılıqla qarşılamaşı aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir"

lənməsindən çox asılıdır. Keçən müd- dət ərzində dövlət başçısının bütün adımlarının qətiyyətli və uzadıq olma- sına dünya şahidlik edib. Onun həm daxili, həm də beynəlxalq layihələri daim uğurla başa çatıb.

11 aprel 2018-ci il prezident seçki- lərində cənab İlham Əliyevin xalqın bö- yük səs çoxluğu ilə Prezident seçilmə- si Azərbaycan xalqının məhz onu dəstəklədiyini deməkdir. Bir neçə gün öncə Fransanın "Opinion Way" şirkətinin apardıdığı sorğu nəticəsində rəyi soruşu- lan Azərbaycan vətəndaşlarının 90 faizinin Prezidentin islahatlarını dəstəklə- məsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstək- tərdir. Keçən bir ildə islahatların mü- hüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan işlər qısa müd- dətdə öz nəticələrini verir.

2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək görərik ki, ÜDM 3, qeyri- neft sənayesi 15 faiz artıb, inflyasiya cəmi 2 faiz olub. 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdi. İslahat- lar nəticəsində iqtisadiyyatda səffəflə- şin artması büdcə gəlirlərini son 2 ay- da 200 milyon manat artırmışdı. Dövlət artan gəlirlərini vətəndaşların sosial müdafiəsinin güclənməsinə yönəldən dövlət başçısı minimum əməkhaqqını, pensiyaları, sosial müavinətləri, tələbə təqaüdlərini və s. artırmışdır bir daha göstərdi ki, aparılan islahatların əsas məqsədi Azərbaycan vətəndaşının da- ha yaxşı yaşamasına xidmət etməkdir.

Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub

- Ölkədə problemlı kreditlər iqtisadi inkişafın qarşısında mühüm bir maneə kimi dayanmışdır. Ancaq dövlət başçısı bunun da həlli yolu- nu müəyyən edərək fərman imza- ladı. Bunun necə dəyərləndirirsiniz?
Ümumilikdə iqtisadiyyatda və bank sektorunda həmişə problemlı kreditlər məsələsi var və bunun qəbul edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi ölkələrdə 5 faizdəkdir, bəzi ölkələrdə isə 3 faizdir. Azərbaycanda devalvasi- yadan əvvəl problemlı kreditlərin ümu- mi kredit portfelində həcmi, təxminən, 5,5-6 faiz həcmində olub. Bu da dünyada qəbul edilən bir normadır. Ümumiyyə- tle belə hesab olunur ki, riskləri nəzərə almaqla bank sektoru özü bu həd- dən ölənlərini kreditləri sağlamlaşdır- dıra bilir və hətta bu formada riskləri idarə etməyi bacarır.

2015-ci ildə Azərbaycanda 2 dəfə devalvasiya olub. Bu devalvasiyalar- dan sonra ölkədə 2 mühüm məsələ or- taya çıxıb. Həm xarici valyutada, həm də ümumilikdə manatla götürülən kreditlərin geri qaytarılması ilə bağlı vətəndaşlarda müəyyən çətinlik yaranıb. Ötən dövrdə bu 2 istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər zaman bank sektoruna ödənilməsinə problem olan kreditlərin restrukturizasi- yası ilə bağlı çağırışlar edib ki, banklar həm müddətin uzadılması, həm də kre- dit faizlərinin aşağı salınması ilə bağlı vətəndaşlarla qarşılıqlı razılaşma əldə etsinlər. Bu istiqamətdə bir sıra banklar müəyyən işlər görüb.

Digər tərəfdən isə, dövlət tərəfindən strateji yol xəritələri qəbul edilib, sürət- li iqtisadi islahatlar həyata keçirilməyə başlanıb. Yeni devalvasiyaya törədən mənbələrin aradan qaldırılması ilə bağı- lı çox ciddi işlər görülüb. Azərbaycan hökuməti tamamilə doğru olaraq ilk növbədə bu səbəbləri aradan qaldır- maq üçün tədbirlər görüb və bu, başa çatıb. Artıq 2017-ci ildə Azərbaycan iq-

Amma məhz ölkə Prezidenti tərəfindən verilmiş bu fərman miqyasına və me- xanizmlərinə görə tarixi bir addımdır.

2015-ci ilin fevral devalvasiyasına qədər xarici valyutada kredit götürənlə- rin strukturuna baxsaq, 10 min dollara- dek kredit götürən vətəndaşlar ilə bütöv- lükdə xarici valyutada kredit götürmüş vətəndaşların 92 faizini təşkil edir. Bu o deməkdir ki, kompensasiya verilməsi ilə bütövlükdə xarici valyutada kredit götür- müş vətəndaşların 92 faizinə kömək edilir. 17 min manata qədər vaxt keç- miş kredit borcu olan vətəndaşlar milli valyutada vaxt keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99 faizini təşkil edir. Bu addım bütövlükdə banklarla münasibətdə olan vətəndaşlar- ın orta hesabla, təxminən, 95 faizini əhatə edir. Bu, kifayət qədər böyük həcmdir. Dövlət bu addımı atmaqla vətəndaşları bu yükden azad etdi və onu öz üzünə götürdü. Artıq vətəndaşlar kreditlin ödənilməsi ilə bağlı yeni şərtlər- lə müqavilə bağlayacaqlar. Növbəti 5 il ərzində kredit müqavilələri, təxminən, il- də 1 faiz şərti ilə bağlanacaq. Ümumilik- də fərman 850 minə yaxın vətəndaşa kömək etməyi nəzərdə tutur.

Digər tərəfdən, bankların sağlam- laşdırılması baxımından dövlətin atdığı addım çox böyük əhəmiyyət kəsb edir. Çünki bank iqtisadiyyatın "şah dama- rı"dır. Banklarda olan istənilən bir pro- blem sonra bütövlükdə iqtisadiyyata ya- yılır və bütün sektora təsir edir. Ona görə də bank sektorunun sağlamlaşdırıl- ması bütövlükdə iqtisadiyyat üçün çox vacibdir. Bu addım həm iqtisadiyyatın sağlamlaşdırılması, həm iqtisadiyyatın bank sektorunun effektiv və fəal iştirakının artırılması, həm də vətəndaşın sosial müdafiəsinin qorunma- sı baxımından çox mühümdür.

Bir çox ölkələrdə ƏDV tətbiq olunmur

- Bəzi ekspertlərin fikrincə, Azərbaycan iqtisadiyyatı əlavə vergisindən (ƏDV) tədricən xilas olmalıdır və bu vergi digər vergilərlə əvəz edilməlidir. Razılışırsınız bu fikirlərə?
- ƏDV ilk dəfə 1950-ci illərdə Fransada tətbiq olub. Bu gün Avropa İttifaqına üzv olmaqla üzün istənilən halda hər bir ölkə ƏDV-ni tətbiq et- mək mexanizminə sahib olmalıdır. Bu, kifayət qədər böyük məbləğdir. Bu gün ƏDV bir tərəfdən iqtisadi funk- siyaya sahibdirsə, digər tərəfdən onun mühüm bir sosial iqtisaməti var. ƏDV olmayanda, bu qədər vergi yığılmayan- da son nəticədə əhəlinin sosial qayğı ilə əhatə olunmasında ciddi şəkildə problemlər yaranma bilər. Yığılan vergilərin böyük hissəsi son nəticədə pensiyaya, sosial təminatla, sosial müavinə- tə və bütövlükdə əhəlinin maddi rifahı- nın yüksəldilməsinə yönəlik. Yeni ver- ginin əsas funksiyalarından biri də bundan ibarətdir.

Amma mən düşünürəm ki, istənilən halda ƏDV mexanizminin təkmilləşdiril- məsi ilə bağlı işlər görmək mümkündür.

Bu gün dünyada ƏDV-nin tətbiqi mexa- nizm ilə bağlı diskussiyalar aparılır. Bir çox ölkədə ƏDV tətbiq olunmur. Məsəl- ən, ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr zamanı bir çox hallarda ƏDV-nin müx- təlif dərəcələrinin tətbiqi ilə bağlı təklif- lər də verilib. Biz düşünürük ki, bəzi sahələrdə, məsələn, tibb, təhsil, əhəlinin ilkin ehtiyaclarının tələb olunduğu müəyyən sahələrdə ƏDV-nin dərəcəsi- nin aşağı salınması mümkündür.

Azərbaycanda bir çox məhsullar ƏDV-dən azad olub. Məsələn, bu- da və taxıl məhsulları idxalda ƏDV-dən azaddır. Bir çox hallarda bu azadolma- lar əhəlinin ilkin ehtiyacını ödəyən məhsulların qiymətinin aşağı düşməsi- nə səbəb olub. Amma təhlillər göstərir ki, ƏDV-nin dərəcələrinə müxtəliflik tətbiq edən zaman iqtisadi cinayətlərin sayının səviyyəsi getdikcə artır. Çünki ƏDV elə bir vergidir ki, burada istənil- lən halda mexanizmin təkmil olması çox mühümdür. Mexanizm təkmil olma- sa, yeni uçuş düzgün qurulmasa, bu zaman ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar mövcud olub. Bu boş- luqlarda inzibətçiliyin səviyyəsinin aşağı olması bir çox hallarda bu ver- ginin ödənilməsinə, vergidən qaçma- ya səbəb olub.

Digər bir yanaşma ƏDV-də müxtəlif dərəcələrin tətbiqi yox, bunun bütöv- lükdə aşağı salınmasından, amma

ləğdən getmir, çünki məbləğ kifayət qədər kiçikdir. Burada əsas məsələ odur ki, sahibkar-sığorta münasibət- lərində yeni mexanizmlərin tətbiqini zər- uri edən qaydalara ehtiyac var. Düşü- nürəm ki, bu qaydalar sahibkarlar ilə sığorta şirkətləri arasındakı münasibət- lərdə etibar yaradacaq, eyni zamanda sahibkarlarda sığorta mədəniyyətinin səviyyəsini daha da yüksəldəcək.

Cənab Prezidentin keçirdiyi müşa- virədə verdiyi tapşırıqlar Azərbaycanda sosial dövlətin funksiyasının və dövlət başçısının humanizm siyasətinin bariz nümunəsi idi. Baxmayaraq ki, "Diqlas" ticarət mərkəzində baş verən hadisədə dövlət heç bir məsuliyyət daşımır. Ölkə Prezidentinin zərər çəkmiş sahib- karlara dövlət yardımının edilməsi ilə bağlı verdiyi tapşırıq çox mühüm əhə- miyyət kəsb etdi. Düşünürəm ki, bu, faci- e ilə üzleşən sahibkarların ilkin mərh- ələdə bu vəziyyətdən çıxması yolunda önəmli bir addım idi.

İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var

- Bu gün ölkəmizdə bankların verdi- dikləri kreditlərin faizləri yüksək- dir. Bu da sahibkarlığın inkişafına mənfi təsir göstərir. Necə düşü- nürsünüz, bu məsələdə digər iqtisadi mexanizmlərdən istifadə et- mək mümkündürmü?
- Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlə- rinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradı- r. Kredit faizləri nə qədər aşağı olar- sa, sahibkarlar daha çox investisiya cəlb edə və yaxud daha çox iş görə bil- lər. Bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən, 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahib- karlara daha çox iş görməyə imkan verməlidir.

Bu gün Avropa ölkələrində kredit faizləri alqatandır, bizdə bir çox hal- da 15 faiz üzərindədir. Böyük həcm- də fərqin olması bizim sahibkarların rə- qəbat qabiliyyətini aşağı salır. Azər- baycan sahibkarları ixrac zamanı bəzən Avropa şirkətləri ilə üzleşir. Sahibkarlarımızın ucuz pul kütlesinə əsas çıxışının olmaması rəqəbatdə ciddi problemlər yaradır.

Amma məsələnin ikinci tərəfi var ki, hansı formada kredit faizlərini aşağı salmaq mümkündür. Çünki banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit faizlərinin aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqam- ətə ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütlesinə çıxışı olmalıdır. Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi əhəlinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazarlardan cəlb etdiyi pul kütlesidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhəlinin qəbul olunan əmanətlərinin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhəlinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhə- linin gəlirlərinə təsir edəcək.

Amma digər tərəfdən bunun iqtisadi- di usulları da var. Bir çox ölkədə müəy- yən dərəcədə məhdudiyyətlər tətbiq edilir ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etmə- sin. Məsələn, əgər banklar yuxarı faiz- lə kredit versə, bu kreditlərin qaytarıl- ması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdırlar. Bankın daha çox ehtiyat yaratması bir çox halda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olub. Bu, məsələn- nin mühüm bir hissəsidir.

Biz də düşünürük ki, bu gün ölkə- mizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təs- ir etmək mümkündür. Amma eyni zaman- da, daha ucuz kreditə və yaxud da pul kütlesinə çıxışı təmin etmək üçün banklara kömək göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsinə hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olma- sı sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir.

"İndiki dövrdə manata iqtisadi cəhətdən təsir edə biləcək ciddi təhlükələr mövcud deyil"

- Uzun müddətdir ölkədə manatın məzənnəsində hər hansı bir dəyişikli- yi yoxdur. Qarşıda aylarda dolların bahalaşması gözlənilirmi?
- Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub. 2018- ci ilin iqtisadi nəticələrinə görə ixrac idxalı 8,6 milyard dollar üstələyib, təd- viyə balansının cari əməliyyatları balansı müsbət saldı 5 milyard dollardan çox olub. İxracın həcmi durmadan artır və yerli istehsal həcmi genişlənir.

Eyni zamanda, ölkədə pul kütlesinə effektiv nəzarət mexanizmləri qurulub və yeni büdcə qaydaları qəbul olub. Belə bir şəraitdə Azərbaycanın manatının mövqeyi digər valyutalara nisbətə kifayət qədər sabitdir və bunun üçün yetərli iqtisadi səbəblər var. İndiki şə- raitdə yaxın dövrlərdə manata iqtisadi cəhətdən təsir edə biləcək ciddi təhlükələr mövcud deyildir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Türkiyə KİV Azərbaycan Prezidenti İlham Əliyevin bir ildəki uğurlu fəaliyyəti barədə geniş məlumat yayıb

Dövlətimizin başçısı İlham Əliyevin yə- niden Azərbaycan Respublikasının Prezi- denti seçilməsinin bir il ilə bağlı Türkiyə- nin nüfuzlu KİV, o cümlədən geniş tamaşa- çı auditoriyasına malik televiziya kanalları və xəbər portallarını ətraflı məlumatlar yayıb. ƏZƏRTAC xəbər verir ki, məlumatlarda Fransanın nüfuzlu və pəşəkər tədqiqat mərkəz- lərindən biri olan "Opinion Way" şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzində- ki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusu- nun nəticələrinə istinad edilib. Bildirilir ki, "Opinion Way" şirkətinin ünvanladığı "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardıdığı islahatları necə qiymətləndirirsiniz" sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.

Anadolu Agentliyi, "Ülke TV", "CNN Türk TV" kanalları, www.yeniakit.com.tr, www.timeturk.com, www.4haber.com, www.tbajans.com və digər nüfuzlu xəbər saytları türkdilli oxucuların diqqətinə çatdırıb ki, "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirir- niz" sualını respondentlərin 85,1 faizi bütövlükdə yüksək dəyərləndirib.

"Ülke TV" və "CNN Türk TV" kanallarının yaydığı reportajda qeyd olunub ki, 2018-ci il aprelin 11-də Azərbaycanı keçir- lən növbədənkenar prezident seçkilərində İlham Əliyev seçiləndən 86,03 faizini səsini qazanan qədər dövlət başçısı seçilib. Reportajda və yazılı məlumatlarda 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezidentliyə namizədliyi ilə Azərbaycanda yaşanan seçki həyəcanından da bəhs olunub. Teleaparçılar şərhlərində qeyd ediblər ki, Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyev ölkədə verdiyi vədləri yerinə yetirən dövlət başçısı imici qazanıb.

Məlumat verilir ki, 2003-cü ildə Azər- baycan xalqının dəstəyini qazanan Prezi- dent İlham Əliyev ölkədə ümumi daxili məhsulun 3,2 dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 15 min kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 24 dəfə artıb, 2 milyon iş yeri açılıb. Azərbaycan valyuta ehtiyatlarını 45 milyard ABŞ dollarına çatdırıb.

Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlar aparılıb. Bunun nəti- cəsidir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan əvvəlki hesabata mü- qayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərar tutub. Prezident İlham Əliyevin xal-

qın arasında olması Türkiyə KİV tərəfin- dən xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Bildirilir ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbət edir. Prezident İlham Əliyev şəhid ailələri ilə bir-bir ünsiyyətdə olur, onları dəstək- ləyir, problemlərini həll edir.

Məlumatlarda dövlət başçısının illik fəaliyyətinə nəzər yetirilib. Diqqətə çatdırılıb ki, bir il ərzində 118 min yeni iş yeri açılıb. İşsizliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib olan Azərbaycan öten il üçüncü peykini də orbitə çıxarıb.

Reportajda Azərbaycan ordu quruculuğu sahəsində qazandıyı uğurlardan da bəhs edilib. Bildirilir ki, təkə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olub, 11 min hektar ərazi düşməndən təmizlənib. Son bir ildə görülən işlər sırasında TANAP xətti- nin istifadəyə verilməsinə də yer ayrılıb.

Televiziya reportajlarında payət Bakının müasir görkəmini, Azərbaycanın ayrı-ayrı bölgələrini, ölkəmizin füsunkar gözəlliyini, habelə Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüş- lərini, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Türkiyə KİV-in haqqında ən çox məlumat yaydığı xarici dövlət başçısıdır. Martın 14-də Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu və Prezident İlham Əliyevin forumun açılış mərasimindəki dərindən mənəviyyətli nitqi, dövlətimizin başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, ölkədə həyata keçiriləcək islahatlar barədə mesajları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da Respublika Perinatol Mərkəzində Azərbaycanın 10 milyonunu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşməsi qardaş ölkənin aparıcı KİV-inin diqqət mərkəzində olub. Bütün bu məlumatlar adlarını yuxarıda qeyd etdiyimiz KİV-lə yanaşı, nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) saytında, çoxitirajlı "Hürriyyət", "Yeni Aki", "Yeni Şafaq" və başqa qəzetlərdə, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi saytı www.avim.org.tr, "TRT AVAZ" və digər əsaslı xəbər mənbələrinə də özünə yer alıb.



İmadəddin Nəsimi - 650

Cahana sığmayan mütəfəkkir şair



Əbədiyyət şairi

(İmadəddin Nəsiminin 650 illiyi münasibətilə)



Əlyar Səfəri, professor:

"Nəsimi Allah-İnsan birliyini-vəhdətini irəli sürmüşdür. Bu ideya təkcə XIV əsr üçün deyil, yaşadığımız XXI əsrin özündə belə möcüzə sayılmalıdır. XIV əsrin İslam dünyası üçün isə sözün həqiqi mənasında bir inqilab idi. Ağlıda, idrakda, təfəkkürdə görünməmiş bir inqilab. Bugünün özündə belə Nəsiminin böyüklüyü, fəlsəfi vəsəti, fikir genişliyi lazımı səviyyədə öyrənilməyib".

Abbas Əzzavi, ərəb tarixçisi:

"Nəsiminin təhlükəsi artmışdı, səsi ucalmış, ona uyanlar çoxalmışdı. Təriqətinin genişlənməsi qorxusu əlmi bürümüşdü. Şairlik gücü ilə təbliğat aparması mühakimə olunmasına yol açmışdı. Nəsimi ustadı Fəzullaha daha çox səs salmış, hürrüflər arasında böyük mövqə qazanmışdı. Həç kimin etmədiyini o etmişdi. Nəsimi olmasaydı, hürrüflər sönər, biterdi, Fəzullahın qorxub açmadığını bu, açıqca ortaya atmaqdan çəkinməmişdi. Şairləri xalq arasında oxunurdu. Gözəl bədii üslubu ilə dinləyiciləri sarsırdı. O, cəsarətli şair idi".

650 il öncə
Doğuldun, gəldin
dünyaya.
İdrakınla, düşüncənlə,
Əqidənlə, məsləkinlə
Sığmadın sən göz
açdıgın
Bu cahana,
Yaşadığın kainata -
bu məkana...
"Məndə sığar iki cahan,
mən bu cahana sığmazam", -
Dedin, şair.
Bilmədiklər, anlamayıb
qanmadılar
Ürəyindən gəlib keçən
Sözünün mənasını,
hikmətini.
Görmədiklər Günəş
adlı
Bir varlığın oxşarını,
Nə də onun zərrəsini
Zamanın emirlikləri,
hakimləri,
İbrahimi, Teymurləngi -
Qəddarlığa, baş kəsməyə
rəvac verən,
Həqiqəti, ədaləti tərsə
gören -
"Əlakçinin qılın verən"
Boynubükük maddələri -
Vəzirli, vəkilləri...
Her sözüni, hər kəlməni
əşidəndə,
Her misrini, hər şeirini
oxuyanda
Birə düşdü kürkərinə.
Hürrüflük xofu hopdu
canlarına,
qanlarına.
Hikkələri, qəzəbləri
Dönüb qaynar bir
qazana
Aşdı, daşdı.
Bilmədiklər sənə qarşı
etdikləri
Nadanlıqı, cahillikdi,
Əşvdi, çaşdı.
Sən dünyada
İnsan adlı bir
varlığın
Könlükədən, mütlükdən
qurtularaq,
Kamilliyə yetişərək
Azad, xoşbəxt
yaşaması
İstəyini diləyirdin.
Bunun üçün, bəlkə də,
sən
Səməllərdən enib
gələn
Saf niyyətli,
Xoş məramlı
mələklərdən
Biri idin.

Öz yurdundan, Vatanından -
Doğma Şirvan torpağından -
Şamaxıdan çıxıb
getmiş,
Zamanın əzabına,
məhnətinə,
zillətinə
Düçar olmuş bir
"laməkən"
Şair idin, arif idin.
Od içində bu gün
yanan,
alovlanan
Nə qoca Şərq,
Nə Suriya, nə də
Halab
Günəş nurlu sözlərinin
Fəlsəfinə nə anladı,
nə də bildi.
Bəlkə, bəlkə, bədbəxt
ölkə
Buna görə nəçə ildir,
Qan içində pis
gündədir.
Aylar, illər, qərinələr -
Altı əsr ötüb.
Sığmadığın bu cahanın
Başı üstə gör
nə qədər
Yeller əsib,
Gözünə duman çöküb.
Bu yellərin, dumanların
Təsirindən, təqibindən,
əzabından
Qoca dünya çox
dəyişib.
Çox qocalıb, əldən
düşüb,
Bu gün, bu an
narahətdir.
Bizdən sonra gələnlərçün
niğarandır;
Buna görə hey düşünür,
hey daşınır.
Öz canını qoymaq
üçün
Yer axtarır, yer
arayır.
Ancaq onu tapa
bilmir.
Bir tərəfin sel aparır,
Bir tərəfi zəlzələdən
silkələyir.
Bir tərəfdə sürüşmələr,
Bir tərəfdə meşələri
Od içində əlovlanır.
Rəngi kimi, təleyi də,
qisməti də
Qara olan, qara gələn
Afrikanın, Yaxın Şərqi
Millətləri, insanları -
Qadınları, qocaları,
uşaqları -

Bu dünyanın yazıq,
Məğmun bəndələri -
Öz yurdundan, yuvasından,
Doğma, isti ocağından
Perik düşüb, xoşbəxt
olmaq
arzusuyla,
ümidilə
Daryalarla, dənizlərlə
Avropaya üz tuturlar,
can atırlar.
Bədbəxtlərin nəçə mini
orda-burda,
Dənizlərin dərin-dərin
sularında
Qərç olaraq, boğularaq
məhv olurlar.
Üz tutduqları Avropa da
Yazıqları yaxın qoymur.
Gah bu yana, gah o yana
çapıb qovur.
Deyin, indi nə deyəsən?
Nə edəsən?
Buna hansı don geydirib
ad qoyasan?
Bu işləri, əməlləri
törədənlər,
Saman altından su yeridən,
Mələklərin donun geyən,
Sızca, ele avropalı,
amerikalı -
Ağ dəril, qara qəlib,
Qanları da balıqların
Qanından çox
soyuq olan
odunçular
Deyil məğər?
Bunlar qalsın
qoy bir yana.
İndi onlar bu
dünyanı
Tikə-tikə parçalayıb
Yenə, yenə bölüm-bölüm
Bölüşdürmək istəyirlər.
Var-dövlətdən: nə sərvətdən,
nə şöhrətdən
doymayanlar
Axı niyə düşüncülər,
dərkin emirlər,
Mən də, sən də, o biri də
Bir dünyada, Yer adlı
bir planetdə
yaşayıraq,
Bir gəmidə yol
gedirik.
Nə olsun ki, dilə,
dində,
milliyyətdə
Biz fərqliyik, biz
ayrıyıq?
Axı, axı biz varlığı,
biz insanıq.

Onun buna, bunun ona
tuşladığı
Öldürücü, yandırıcı,
dağdıcı,
Bir qitədən o birini
sərrast vuran
Nüvə yüklü raketlərin
Düyməsini basmağa siz,
ey insanlar,
ey dövlətlər,
başbələnər,
tələsməyin!
İnsafınız, vicdanınız
olsun sizin.
Kölgəsində ömür sürüb
yaşayarkən
Bəhrəsini gördüyünüzü,
Meyvəsini dərdiyiniz
O ağacı, o budadı
Baltalayıb siz kəsməyin.
Bilin, bilin, yaxşı
bilin,
O açılan, o atılan
atəşlərin,
marmirlərin,
raketlərin
Ağlagəlməz təsirindən,
zərbəsindən,
dalğasından
Yer kürəsi öz oxundan,
məhvərindən
Çıxa bilər, birdəfəlik
sönə bilər.
Her şey yanıb
külə döner.
İndi isə, ulu şair,
icazə ver,
özümüzün
dərdimizdən -
sərimizdən,
Viran olan Qarabağdan,
Kəlbəcərdən, o Şuşadan,
Füzulidən, Cəbrayıldan,
Qubadlıdan, Zəngiləndən,
Həm Laçıqdan, həm Ağdamdan -
Başdan-baş yandırılan,
Soyqırıma məruz qalan
Xocalıdan
Hüzurunda baş ayıraraq,
diz çökarək
mən danışım,
sənə deyim.
Ey Yaradan, Sən
kömək ol,
Qəhərimi boğa bilim,
Göz yaşımı mən gızladım.
Qoy əsməsin, titrəməsin
qəzəbimdən
Nə dodağım, nə də
səsim.
Tutulmasın nə boğazım,
nə də dilim.
Başımıza gələnləri
deyə bilim.

San də, san də bu
işlərdən
xəbərdar ol.
Özün də gör, özün də
bil,
Ulu şair.
Nəçə ildir, əzab çəkir,
qan ağlayır
Bu Vətənin, dağın, daşın.
Gör nə qədər səhəd olub,
əsir düşüb
Doğma, əziz qan
qardaşın...
İstəyirik, yaman qonşu,
yağı düşməni
Günahını başa düşüb
Qan-qadəsiz Qarabağı
tərk eləsin.
Qoy bir daha gül
qoxuyan
O torpağa, o dağlara,
çəmənlərə
Su yerinə nahaq
qanlar
çilanməsin.
Neyləyək ki, bu, baş
tutmur.
Ermənilər öz xoşuyla
çıxıb getmir.
Zaman keçir, vaxt ötürür,
ATƏM ömrün vurdu
başə,
ATƏT tutdu onun
yerin.
O da görür nəçə ildir
Gah Bakıya, İrəvana
gəlib-gedir.
Görün hələ nəçə
dəfə
Dəyişilib, əvəzlənib
bu səfirlər.
Ancaq onlar yenə,
yenə
Məqsədlərin, məramların
dəyişməlidir.
"İçləri"ndə olanları
gizlədirlər.
Sözləri də bu olur ki,
"Həm bu tərəf, həm
o tərəf
Məsələni sülh yoluyla
həll etsinlər".
Əcəb işdir, bəs onda siz
nə üçünsüz?!
Nəyə xidmət göstərirsiniz?!
İşğalçının - o ölkənin,
o millətin -
erməninin
Törətdiyi əməlləri,
cinayəti
görmürsünüz?!

Yenə, yenə tərəfkeşlik,
rıyakarlıq,
iküzülük...
O Avropa Sürəsi də,
Bəzi-bəzi diplomatlar,
Parlamentlər, deputatlar,
daha kimlər...
Gör necə də maskalanıb,
Rüşvət ilə yallanblar.
Ağa qara, qaraya da
ağ deyirlər.
Özləri də yaxşı bilir,
gözləyirlər,
Yalan, böhtan, şəh
deyirlər.
Bax belədir işlərimiz -
Bela keçir günlərimiz...

Ulu şair, yüzilliklər
ötüşsə də,
Canlı, cansız, nə
vardısa,
Öz şəklini, görkəmini
dayışsa da,
Mənasını, məramını
dəyişməyib.
Bir vaxt sənin
sığmadığın
Dünya indi
iküzülü mövqələrdən,
iküzülü adamlardan,
Çoxsəfil siyasətdən
Cana doyb, tənqə
gəlib.
Bu çirkinlik,
bu namərdlik,
nainsafılıq
Belin bükiüb, qəddin əyib.
Bax beləcə dözə-dözə,
Öz canını üzə-üzə
Zamanın gərdişlə,
Axarıyla, vardişlə
Dünənindən bugününe,
Keçmişindən gələcəyə
Addımlayan o
karvanın
lənərinə
İşğaldan da iti olan
bir sürətin
qanadında
O, yol gedir.
Sən də, sən də
o karvanın,
o sürətin pindəsan.
Sən də belə yol gəlrənsən,
yol gedirsən.
Buna görə, ey Nəsimi,
sən məhəbbət,
həç həqiqət,
haqq-ədalət,
Əbədiyyət şairisin...
Seyran CAVADOV

Sözün işığında

Nəsimi şeirində xalq nəfəsi

Söz üçün doğulub, sözdən yoğrulub, sözün işığında yol gələnlərin ömürləri də sözə bənzəyir. Nizami Gəncəvi 800 ildir, Nəsimini 700 ilə yaxındır, Məhəmməd Füzulini 500 ildən çoxdur yaşadın sözdür. Ömrü sözlə yoğrulmuş qüdrətli sənətkarlarımızdan biri də Nəsimidir.

Nəsimi poeziyasının dili özündən əvvəl və sonra yaşamış Azərbaycan şairlərinin dilindən daha saf, təmiz və aydındır. Bunun ilkin səbəbini şairin xalq yaradıcılığına dərin bələd olmağında, ondan böyük sənətkarlıqla bəhrələnməyində axtarmaq lazımdır. Bunu Nəsimi yaradıcılığının gözəl bilicisi H.Araslı da döna-döna vurğulayıb. Şairin şeirlərində çoxlu xalq sözləri, deyimləri, atalar sözü və məsəllər işlənməmişdir ki, bunlar, hər şeydən öncə, onun dilinə bir axıcılıq, şirinlik və gözəllik gətirmişdir. "Bəxt güneşi", "dəli könlü", "könlü çuğu", "tuba boylu", "sərv boylu", "gözümün nuru", "yerin yeddi qatı", "fani dünya", "adı dillərdə dastan", "sevginin tanrısı olmur", "yeddi iqlim", "Allah evini tiksin", "Tanrı qılınca", "könlü Allah evidir", "quş dili bilan ləsgəndər" kimi onlarla xalq ağzından götürülmüş ifadə və deyimləri Nəsimi ya olduğu kimi, ya da yerinə uyğun olaraq dəyişilmiş şəkildə işlətməmişdir. Xalq arasında "yerin yeddi qatı" və "göyün yeddi qatı" deyimlərinə çox rast gəlinir. Nəsimi bu deyimləri bir neçə dəfə ayrı-ayrı fikirlərinin poetik gücünü artırmaq üçün işlətməmişdir.

Nəsimi qütbləndirənlərdən birinin iki misrasını da xalqdan götürdüyü bu deyimin əsasında düzə-qoşmuşdur:

Yeddi yerdir, yeddi göydür, yeddi dəryyə yeddi xətt,
Yeddi müşət yeddi ayət, yedi-bezaysı nədir?

Elə xalq ifadələri var ki, Nəsimi olduğu kimi işlətməmiş, onların əsasında yeni deyimlər yaratmışdır.

"Adı dillərdə dastan olmaq" bu gün də dilimizdə çox işlənir. Bir adam pis və ya yaxşı işi

nə, əməlinə görə qısa vaxtda tanınanda adı dillərdə dastan olub deyirlər. Nəsiminin sevgisi də bu cür dilə-dişə düşmüş, onun söz-söhbəti hər yere yayılmışdır. Şair özünün bu halını ifadə edərkən fikrin daha aydın olması üçün xalqdan götürdüyü həmin deyimi şeirə gətirmişdir:

Simin əlin dastan ilə ta könlümü seyd eylədi,
Hər dil düşmüşdür adım, ələmdə dastan olmuşam.

İslam düşüncəsində "Allah evi" deyimi daha çox məscidlər haqqında işlənilir. Lakin Tanrını könlülərində tutanlar könlüləri də Tanrının evi hesab edirlər. Xalq arasında "könlü Tanrı evidir" deyiminə az da olsa rast gəlinir. Çox zaman "Tanrı mənim qəlbimədir", "mənim qəlbim Tanrı evidir" deyirlər. Nəsiminin bir şeirində işlənməmiş "könlü Allah evidir" deyimi də xalqdan gəlmişdir:

Təvafı-Kəbənin gərçi səvabi çoxdur, ey mövlə,
Könlü Allah evidir, gəl, təvaf etmək əni ovla.

Nəsiminin "umarsan, nə əcəb" rədifli bir şeirinin bütün misraları, demək olar ki, el arasında çox işlənən deyimlər əsasında düzülüb-qoşulmuşdur:

Ey könlü, hər biviyyədən can umarsan, nə əcəb!
Bikərdən lüt ilən ehsan umarsan, nə əcəb!
Ey Nəsimi, bivəfadan ummağil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!

Bu şeirin bütün misraları - "vəfasızdan vəfa gözələmə", "kərəmsizin kərəminə bel bağlama", "cansızdan can umulmaz", "hər qayada ləl, hər dənizdə gövhər olmaz", "kafirin könlündə iman olmaz" kimi hikmətli deyimlərlə yoğrulmuşdur. Xalq sözləri, hikmətli deyimləri, aforistik ifadələri Nəsimi yaradıcılığına ayrıca gözəllik verən incilərdir.

Nəsiminin yaradıcılığı atalar sözləri və məsəllərlə də olduqca zəngindir. Şair bu inciləri çox zaman xalqda olduğu kimi işlətməmiş, öz misralarını onlarla naxışlamışdır. "Doğruya zaval yoxdur"

atalar sözünü Nəsimi bir qəzəldə olduğu kimi işlətməmişdir:

Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,
Müddəilər qalib oldu hazır oğil başına.

Burada Nəsimi atalar sözünü öz yerində vermişdir, lakin rəqiblərin, haqsızların qalib olduqlarından acıyaraq özünə deyir ki, haqqın yolunda başını itirə bilərsən, ona hazır ol. Şair atalar sözünü gördüyü haqsızlığa qarşı qoymaqla zaman, onun işləklərinə kəskin etirazını bildirmişdir. "Nə əkərsən, onu biçərsən" geniş yayılmış və çox işlənən atalar sözlərimizdən biridir. Həmin atalar sözünün işləndiyi beyt belədir:

Çün hər nə kim əkərsən, anı biçərsən axır,
Dünyada əkməni kim, adı oldu üşyan.

Atalar sözünün anlamı güzgü kimi aydındır. Onu açıqlamağa ehtiyac yoxdur. Şair bu şeirdə həmin atalar sözünü işlətməklə hamıya deyir ki, "adı üşyan olan şeyi əksən, onu da biçəcəksən". Beytin anlamı budur ki, nə biçəcəyini biçəndə yox, ekəndə ölçüb-biçməlisən.

"Əldən qalan əlli il qalar" atalar sözünü xalq arasında çox zaman "bugünün işini sabaha qoymazlar" kimi də işlədirlər. Onların hər ikisindəki fikir eynidir. Nəsimi deyir:

Oxu kitabı-nəfsini dilində eynin sağ ikən,
Qoyma bugünü yarına, sonra sənə peşman gəlir.

"Çıxmayan cana umud çoxdur" atalar sözünün qarşılığı "çıxan can geri dönməz"dir. Sonuncu həm də "ölü dirilməz" şəklində işlənilir. Nəsimi bu atalar sözlərini olduğu kimi yox, onları bir şeirində "gövdədən can ayrılır", digər şeirində isə "cansız bədən dirilməz" şəklində işlədərkək öz fikrini poetik tutumunu, sanbalını xeyli gücləndirmişdir:

Sən canı cümlə ələm, işbah imiş məsələ:
Cansız bədən dirilmir, gör kim bu nə məsələdir.

Yuxarıdakı beytin hər iki misrasında Nəsimi "cansız bədən dirilməz" deyiminin məsəl olduğunu və onu xalqdan götürdüyünü də vurğulamışdır.

Xalq dilində "gül tikənsiz olmaz" və "sevincle qəm əkiz qardaşdır" kimi eyni anımlı bir çox məsəllər var. Nəsimi onları həm ayrılıqda, həm də bir yerdə işlətməmiş, öz fikirləri ilə yoğurub daha tutumlu, sanballı-salğarlı misralar düzüb-qoşmuşdur:

Gülü bitməz tikənsiz dünyanın çün,
Gülü tərək eylə, keç cövrü-tikandan.


Nəsimi burada Tanrını gülə, Ona qovuşmaq yolundakı bütün əngəlləri isə tikana bənzətməmiş, "əgər tikanın ağrısından qorxursansa, onda güldən əl çək, çünki bu dünyanın gülü tikənsiz olmur" deyərək dözsümlülərə, qorxaqlara səsəlməmişdir.

Başqa bir şeirində şair "gül tikənsiz olmaz, sevinc qəmsiz" deyərək iki atalar sözünü birləşdirib misranın yükünü daha da ağırlaşdırmış, fikrin ifadəsini xeyli gücləndirmişdir:

Hiç gül olmaz dikənsiz, hiç şadi qüssəsiz,
Dərmə güldən anın, çün güllü dağmaz xarına.

Nəsimi yenə "kim xər olandan, tikan olandan qorxursa, o, gül dərməsin" deyir.

Yeri gəlmişkən demək lazımdır ki, Nəsimi farsca yazdığı şeirlərində də türk xalq deyimlərini, atalar sözü və məsəllərini gen-bol işlətməklə onlara öz doğma dilinin ruhunu hopdurmuşdur. Bu ənənə böyük Nizami Gəncəvidən gəlir. Nizami Gəncəvi də əsərlərini farsca yazmağına baxmayaraq, onları türk sözləri, hikmətli deyimləri, atalar sözləri və məsəllərlə bəzəmişdir. Böyük şair bütün əsərlərini öz ana dilinin şəhdi-şirəsilə yoğurmuş, fars dilinin özünü də bu yolla gözəlləşdirmişdir. Nizami əsərlərini oxuyan farsca oxusa da, onların ruhu türkçə danışır.



Nəsiminin bütün yaradıcılığı xalq nəfəsi ilə yoğrulmuşdur. Şair öz şeirlərində xalq deyimlərini, məsəlləri gen-bol işlətməklə bir tərəfdən dilini zənginləşdirmiş, saflığını, duruluğunu, şiriniyini və anlaşıqlılığını təmin etmiş, digər tərəfdən onun fikirləri ilə barışmayacaq insanların qarşısına minillər sınağından keçib möhürlənmiş atalar sözü və məsəlləri qoymaqla düşmənlərinin əl-qollarını bağlamışdır. Şair öz fikirlərini atalar sözü və məsəllərlə möhürləyib, onların inandırıcılığını xeyli artırmışdır.

İslam SADIQ,
AMEA Folklor İnstitutunun elmi işçisi,
filologiya üzrə elmlər doktoru



Avropa Gənclərinin Yay Olimpiya Festivalına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürülüb

Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda, oyunların simvolu olan kiçik "zeytun ağacı"nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Gənclərinin Olimpiya Festivalına məsul digər rəsmilər təmsil edəblər.

Proqrama əsasən əvvəlcə nazir Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Janez Koçjançič, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib. Müxtəlif media qurumlarının iştirakı ilə təşkil edilən mətbuat konfransında Bakıda iyulda keçiriləcək 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan əvvəl bir sıra mötəbər tədbirlərə evsahibliyi edib və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki, 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-də Bakıda start götürəcək və Oyunlar üçün yeni idman arenaları tikilməyə başlayacaq. İdmançılar 12 idman qrupusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan əvvəl bir sıra mötəbər tədbirlərə evsahibliyi etmiş "Baku Crystal Hall" bu il açılış mərasiminin



keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Gənclərinin Yay Olimpiya Festivalının loqosu, daşdığı məna, bununla yanaşı, maskotlar - cirtandan və Qafqaz bəbəri haqqında da məlumat verilib. Artıq köntüllülərin seçiminə yekunlaşdıq, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.

AOK-un prezidenti Janez Koçjançič Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını deyib və Avropa Gənclərinin Yay Olimpiya Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh

rəmzlərini özündə əks etdirən tarixi Ara Pasis muzeyində keçirilməsinin xüsusi məna daşdığını diqqətə çatdırıb. Azad Rəhimov 2018-ci ilin mayında dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam əsasında "Bakı 2019" Təşkilat Komitəsinin yaradıldığını bildirib.

Nazir deyib: "Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəz yerə ölkəmizi "Odlar diyarı" adlandırmırıqlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idmanın əvəzinə daha da gur yanıması, gənclərin üreyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan tarixi Bakıya - "Odlar diyarı"na gedəcək. Eyni zamanda, qədim "zeytun ağacı" da Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclərinin Yay Olimpiya Festivalı-

nın dərin köklərini nümayiş etdirir.

Nazir Bakının 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıqları barədə məlumat verib, bundan əvvəlki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri barədə də danışıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan "zeytun ağacı" AOK-un rəsmiləri tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Bununla yanaşı, təqdimat mərasimində Yunan-Roma güləşçisi, Olimpiya və dünya çempionu Fərid Mansurov, çüdüçü Kəramət Hüseynov və voleybolçu Rəziyə Əliyeva da iştirak edəblər.

Daha çox nəsilərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Koçjançičə, o isə gənc Rəziyə Əliyevaya təqdim edib.

Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranço Ravazi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən təzliklə yaradılacaq İdman Assosiasiyası "Atletiko Vatican" ilə əməkdaşlığın qurulması, pontifik mədəniyyət şurasının gənclər təşkilatı, şurasın nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası Tədqiqatı İnstitutu ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığının təşkilatı, hər iki ölkənin gənc arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.

"Bakı Metropoliteni" QSC birləşdirici qutuların satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

LOT-1 "Bakı Metropoliteni" QSC üçün birləşdirici qutuların satın alınması

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş şəxs sifətlər toplusunu Bakı şəhəri, M.Rəfiği küçəsi, 16 (əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-00-91) ünvanından ala bilərlər.

İştirak haqqı: LOT-1 - 100 manat

Hesab: AZ98AZRT38050019440010268002

VÖEN: 1402871431

Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu: 501361

VÖEN: 9900006111

M/H: AZ02NABZ01350100000000022944

SWIFT: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **16 may 2019-cu il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflə **24 may 2019-cu il saat 17:00-a** qədər, Bakı şəhəri, M.Rəfiği küçəsi, 16 ünvanına, "İcraə nəzarət, karguzurluq və təsərrüfat işləri" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **27 may 2019-cu il saat 14:30-da** yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların salahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan İnvestisiya Şirkəti" ASC tərəfindən Neftçala Sənaye Məhəlləsi üçün mühafizə xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu proseduru başa çatmışdır.

Tender komissiyasının 01.04.2019-cu il tarixli qərarına əsasən, "Alov Mühafizə Xidməti" MMC-nin "Qardağ" filialı kotirovka sorğusunun qalibi seçilmişdir.

Qalib şirkətlə 12.04.2019-cu il tarixli müqavilə imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 12 aprel 2019-cu il tarixli nömrəsində "Azərsu" ASC-nin daxili vəsaiti hesabına tikinti materiallarının satın alınması məqsədilə dərc edilmiş tenderdə lotlar barədə məlumat qeyd edilməmişdir. Qeyd edək ki, "Azərsu" ASC-nin daxili vəsaiti hesabına tikinti materiallarının satın alınması üzrə tender 3 LOT üzrə keçirilir:

Hər bir LOT üzrə iştirak haqqı 200 manatdır.

LOT-1: Dolğu mallarının satın alınması


LOT-2: Son tamamlama materiallarının satın alınması

LOT-3: Beton məmulatlarının və sementin satın alınması

Təchizat və Satınalmaların İdarə Olunması Departamenti, əlaqələndirici şəxs: Məmmədyar Musayev, 431-47-67/2288.

Tender komissiyası

Yeni nəşrlər



"Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər"

sından bəhs edir. Əsər tarixi yeni baxış təklif edir, qəbiləşmiş stereotipləri sındırır. Əsas deviz isə belədir: Tarix təkrarlanır!

Əsərin əsas obrazı Azərbaycan tarixinin şanlı səhifələrindən olan Səfəvilər dövlətinin qurucusu, hökmdar, sərkərdə, döyüşçü, mürşid, filosof, şair, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətairdir!

Araz Şəhri araşdırmasında bir sıra tarixi məqamlara aydınlıq gətirməyə çalışmışdır.

Görəsən, Böyük Kiri, Romulu, Buddani, Parfiya Ərsakilerini, Məhəmməd Peyğəmbəri, göy-türklərin Aşına soyunu, Osmanlı nəslini və Şah İsmayılı bir-birinə nə bağlayır? Azərbaycanı Salyan, Bankə, Qapan, İrevan kimi qədim yaşayış məntəqələrinin adları niyə uzaq Nəpaldə təkrarlanır? Ələm, ulduz, xaç, günəş, şir rəmzləri nəyi ifadə edir? Haylar əzəli türk torpaqlarına hansı ölkələrdən gəliblər? Oxucu bu kimi suallara Araz Şəhri kitabında cavab tapa bilər.

Elmi olsa da, geniş oxucu kütləsinə ünvanlanan və birnəfəsə oxunan bu əsərlə müəllif tarixin qarantlıq səhifələrinə işıq salmağa, onun dərin qatlarında arayıb-axartdığı gizliləri, sirləri fərqli üsullarla üzə çıxarmağa çalışır və çox vaxt istədiyinə nail olur. Əsərin süjet xətti oxucunu addım-addım tarixin dərinliklərinə dalmaya, hadisələrin axarının onu hara aparacağını düşünməyə sövq edir.

"Azərbaycan"

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Assanj həbsdə qaldı



"WikiLeaks" saytının təsisçisi Culian Assanj həbsdə saxlanılmışdır. "RIA Novosti" agentliyinin xəbərinə görə, London məhkəməsi onu girov müqabilində azadlığa çıxmaq şərtlərini pozmaqda təqsirləndirmişdir. İş üzrə növbəti dinləmələr mayın 2-nə təyin olunmuşdur.

Xatırladaq ki, Culian Assanj 2012-ci ilin avqust ayında bəri Ekvadorun Londondakı səfirliyində gizləndi. Sırağın o, diplomatik sığınacaqdan məhrum edilmiş və Londonda tutulub saxlanmışdır. Ekvador Prezidenti Lenin Moreno izah etmişdir ki, hökumət bu qərar "beynəlxalq konvensiyaların və protokolun dəfərlə pozulması" üzündən qəbul etmişdir.

Assanj İsveç və ABŞ hökumətlərinin sorğusu əsasında saxlanılmışdır. O, İsveçdə seksual xarakterli cinayətlərdə ittiham olunur. ABŞ isə onu Amerika ordusunun kəşfiyyat idarəsinin sabiq analitiki Çelsi Menninglə sövdələşmədə və onun ögürlükdəki xidməti sənədləri dərc etməkdə ittiham edir. Bu ittiham öten il martın 6-da irəli sürülmüşdür.

ABŞ Ədliyyə Nazirliyindən bildirmişlər ki, Assanj bu ittihamla bağlı təqsirlə bilinərsə, onu beş il müddətində həbsdə cəzası gözləyir.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Panahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaş

SABİR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaş

SABİR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaş

SABİR ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi və kollektiv Şirvan qış otaqlarının su təminatı sistemlərinin istismarı idarəsinin rəisi Nazim Əliyevə anası

SÜRƏYYA ƏLİYEVANIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Dövlət Universitetinin rektorluğu və kollektiv universitetin həyatı təsərrüfatının müdiri Vəli Şahverdiyevə qardaş

MƏMMƏD SƏTTAR OĞLU ŞAHVERDİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Dünya yenə Bakıya toplaşır

Əvvəlki 1-ci sahə.

Bu il Azərbaycan Qran-prisinin daha maraqlı olacağı gözlənilir. Çünki oyunlara daha gənc pilotlar qoşulub. 10 komandanın hər birində iki pilot yarışacaq.

"Formula-1" yarışlarında mübarizə aparən ən məşhur pilotlar Bakıda bu yarışın ən yeni və daha sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında yarışmağı həyəcanla və səbirsizliklə gözləyirlər. Pilotların ilk dəfə yarışacaq-ları trekdən qalıb ayrılmaq üçün bütün güclərini səfərbər edəcekləri gözlənilir.

Bu il Azərbaycan Qran-prisinin sessiyalarının saatları isə dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikinci isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertesi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək. Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Zəngin əyləncə proqramı, yeniliklər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula-1" Azərbaycan Qran-prisini izləməyə gələn tamaşaçılar üçün də fərqli əyləncə proqramı hazırlayıb. Vətəndaşların tam gün ərzində əyləncəli zaman keçirtməsi üçün hər şey düşünüldü. Zəngin proqram detalları artıq tam müəyyənleşib. Belə ki, aprelin 25-dən etibarən Dənizkənarı Milli Park ərazisindəki əyləncə zonası açılacaq. Dəniz Vəğzalıdan Azneft meydanına kimi iki kilometrlik ərazini əhatə edən sahə fərqli əyləncə zonalarına bölünəcək. Bundan başqa, şənbə və bazar günlərində "Crystal Hall"da dünyaca tanınmış iki ifaçının konserti təşkil ediləcək.

Beləliklə, Azərbaycan Qran-prisinin tamaşaçıları üçün öten il müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlanıb. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Qran-prisi əsl bayram əhvali-ruhiyyəsində keçəcək. Yarışları izləməyə gələnlər Ba-



kıda bir daha unudulmaz anlar yaşayacaqlar.

Azərbaycan Qran-prisi özünəməxsusluğu ilə seçilir

"Formula-1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerrinin fikrincə, Azərbaycan Qran-prisi özünəməxsusluğu ilə seçilir: "2018-ci il mövsümü üçün araşdırma aparıldı. Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu azarkeşlər xüsusilə vurğulayırlar. 2019-cu il bizim üçün ecaşkar gö-

rünür. Yeni pilotlar, başqa yeniliklər var. İrəlivi doğru addım atarın keçmiş də unutmamalıyıq. "Formula-1" sürətlə bağlı yarışdır. Burada güclü rəqabət təmin edilmişdir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk".

"Formula-1" üzrə 2019-cu il dünya çempionatına artıq martın 17-də Avstraliyadakı "Albert Park" trasında start verilib. Mövsümə isə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.

Elçin CƏFƏROV, "Azərbaycan"

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96,
Məsuliyyətli - 539-43-23,
Məsuliyyətli müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sülhünün barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9095
Sifariş 1178
Qiyməti 40 qəpik